


ÖLKƏMİZİN SOSIAL-İQTİSADI İNKİŞAFINDA TURİZMİN ROLU



Azərbaycanın yeni iqtisadi sisteme keçidi və milli iqtisadiyyatının formallaşması mərhəlesi, əsasən keçən əsrin 90-ci illərinə təsadüf edir. Bu, tarix və zaman baxımından çox qısa bir dövrü əhatə etsə də əsaslı dəyişikliklərlə, geniş miqyaslı islahatlarla zəngindir.

Məhz həmin dövrdən sonra, da-ha doğrusu 1995-ci ildən başlayaraq ölkədə hökm süren təməzzülün və iqtisadi böhranın qarşısı alınmış, struktur dəyişiklikləri və sosial - iqtisadi islahatların həyata keçirilməsi istiqamətində müüm adımlar atılmışdır. "Əsrin müqaviləsi"nin bağlanması ilə ölkə iqtisadiyyatına güclü investisiya axını başlamışdır.

Bəli, bu gün Azərbaycan iqtisadiyyatı dirçəliş mərhələsini keçərək yüksək inkişaf istiqamətində inamlı irəliləyir. Bunu yalnız biz deyil, eyni zamanda beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Azərbaycan qısa müddət ərzində çoxlarının hətta uzun vaxta belə qot edə bilmədiyi bir yolu keçmişdir. Hazırda ölkəmiz adambəşəna düşən xərçi investisiyaların həcmində görə nəinki MDB, habelə, Şərqi Avropanın ölkələri arasında öncül yerdən birinci tutur. Ümummilli liderimiz Heydər Əliyevin "İqtisadiyyati güclü olan dövlət hər şeye

qadirdir" aforizmi müdrik və uzaqqorən siyasetin bariz nümunəsidir.

Bu gün qloballaşan dünyada iqtisadi cəhətdən qüdrəti ölkə ilə daha çox hesablaşırlar. Son illər ölkəmizdə bu istiqamətdə görülən işlər, aparılan iqtisadi islahatlar Azərbaycanın bir daha dinamik və hortərfli inkişaf edən ölkə olduğunu söyleməyə əsas verir.

Ölkə rəhbərliyinin özəl bölməyə və sahibkarlıqla qayğısı bu sahənin, ümumiyyətdə iqtisadiyyatın inkişafına böyük təkan verir. Xarici və yerli iş adamları ilə keçirilən görüşlər, qəbul edilən qərarlar bu sahənin inkişafında müüm röl oynayır. Sevindirici haldır ki, hal-hazırda ölkənin ümumi daxili məhsulunun böyük hissəsi özəl sektorun hesabına formallaşır. Bu onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar öz nəticəsini verməkdədir və Azərbaycanda bazar iqtisadiyyatı sürətlə inkişaf edir. Beləliklə, Azərbaycan Respublikasının Prezi-

denti cənab İlham Əliyev dövlətin iqtisadi inkişaf strategiyasında sahibkarlığın önemli rolunu bir daha təsdiqləməsidir.

Ölkə Prezidentinin 24 noyabr 2003 - cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial - iqtisadi inkişafın sürekləndirilməsi tədbirləri haqqında" fərmanı, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş yolu məntiqi davamı kimi qiymətləndirmək olar. Bu tarixi fərmanla ölkəmizin sosial - iqtisadi inkişaf strategiyası növbəti və həlledici mərhələyə qədəm qoyub.

Məlumdur ki, son illər müxtəlif sosial - iqtisadi yönündə, yəni, yoxsulluğun azaldılması, iqtisadi inkişaf, kiçik və orta sahibkarlığın inkişafı haqqında və s. qanun və qanunverici sənədlər qəbul olunmuş, müəyyən müsbət addımlar atılmışdır.

Bu gün ölkəmiz üçün həlli vacib olan sosial - iqtisadi məsələlərdən biri də işsizlik probleminin həllidir. Bu istiqamətdə müüm tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin Nazirler Kabinetinin iclasında söylədiyi fikirlər bunu bir daha sübut edir: "Men seckilərdən əvvəlki çıxışlarında bu barədə öz fikirlərimi bildirmişdim. Bəyan etmişdim ki, növbəti beş ilde Azərbaycanda 600 min yeni iş yerləri açılın. Bu sadəcə olaraq seckii qabağı vəd deyildir. Bu programdır. Yəni, men əminəm ki, həm dövlət tərəfindən, eyni zamanda özəl sektor tərəfindən də görüləcək tədbirlərin nəticəsində biz buna nail olacaqıq."

Qeyd edək ki, yuxarıda adı çəkilən fərmandan həm də gənclərin faydalı əməkli məşğulluluğunun artırılması, çadır şəhərciliklərdə məskunlaşmış qacqın və köçkünlər üçün müvəqqəti yaşayış massivlərinin salınması, yaşayış səviyyəsinə yüksəltmək məqsədilə müəyyən proqramların işlənilən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda islahatların bütün mərhələlə-

rində əhalinin pul gelirlerinin tənzimlənməsi, sozial cəhətdən aztəminatlı əhali qruplarına məsəldi yardımın göstərilməsi, məşğulluğun tomin edilməsinə köməklik göstərilməsi və iqtisadi fəaliyyət sahələrinin struktur dəyişikliyi ilə alaqədar olaraq ixtisara düşən işçilərin himayə edilməsi də mühüm məsələlərdəndir.

Respublika Prezidenti İlham Əliyevin 11 fevral 2004 - cü il tarixində imzaladığı Fərmanla "Regionların sosial - iqtisadi inkişafı Dövlət Programı"nda digər sahələr kimi turizm sektoruna da xüsusi yer ayrılr. Belə ki, Dövlət Programında qəbul edilmiş rayonlaşma təsnifatı üzrə ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə, ayrı-ayrı rayonlarda iqtisadiyyatın sahələr üzrə ixtisaslaşma dərəcəsinin və onun strukturlarının təkmilləşdirilməsinin nəzərdə tutur. Sənəddə regionların iqtisadi imkanlarını artırın amiller, bununla bağlı dövlət siyasetinin və dövlət dəstəyinin əsas istiqamətləri, həmçinin ölkənin sosial - iqtisadi həyatının bütün sahələri üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Burada regionlarda turizm inkişaf etdirilməsi ilə bağlı tədbirlər də prioritet təşkil edir. Belə ki, turizm Azərbaycanda yeni sahə olmasına baxmayaraq, bunun inkişaf etdirilməsi potensialı genişdir.

Ümumiyətə, turizm inkişafı sosial problemlərin həllində müüm rol oynayır. Bu sühün möhkəmələşməsinə, xalqların yaxşılaşması və integrasiyasına, inceşənətin və mədəniyyətin inkişafına, müləttərin mənəvi və fiziki cəhətdən dəha sağlam olmasına gətirib çıxarır. Bir çox ölkələrdə turizm dəha yüksək inkişafı ilə yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinə və ölkənin ödəniş balansının yaxşılaşdırılmasına şərait yaradır.

Son vaxtlar turizmə artan tələbat formasının dəyişilməsi hiss olunur. Ümumdünya Turizm

Təşkilatının (ÜTT) ekspertlerinin fikrinə əsasən, turizmo artan tələbat formasının dəyişilməsinə nözoro alaraq, yaxın illerde turizm bazarınnı yeni bölməsi yaradılacaq. Bu da əsasən yaşlı adamlar üçün olacaq. Hal-hazırda 55 yaşından yuxarı olan əhali təbəqəsinin artımı digər yaş qrupları üzrə əhaliinin artımını töbü keçir. Cəmiyyətin inkişafı, turizmin xidmətlərinə olan tələbatı nisbətən aşağı gəlirə malik sosial təbəqələrin və qrupların hesabına artacaqdır. Buna nüfus təlaqədar turizm xidmətləri üzrə standartlarının daha dəqiq fərqləndirilməsi baş verəcəkdir.

Xarici iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsi ilə əlaqədar işgüzar turizm mühüm əhəmiyyət kəsb edir. Dünyada turizmin bu növünün artım sürəti hər il 8% təşkil edir. Turizmin bu növünü seçən tərəf istirahət məqsədilə səyahət turizmindən 2 dəfə artıq gəlir götürür. Bu turizm növündən daha çox şəhərlərə qışməddətli səfərlər və istirahət günlərində səyahətlərə getməklə istifadə edilir.

Hal-hazırda Azərbaycana hər il 600 minə yaxın əcnəbi gəlir. Onlardan 11 min nəfəri turizm məqsədilə gələnlərdər. Bu da ümumi gələnlərin 1,8%-ni təşkil edir. Turistlərin 71% - i MDB ölkələrinin, 20% - i İranın, 2% - e yaxını isə Türkiyənin payına düşür.

Azərbaycan Avropa və Asiyənin ayrıcında yerleşməsinə, təbii sərvətlərinə, böyük turizm potensialına baxmayaraq dünya turizm bazarında çox az yer tutur. Buna görə də ölkədə turizm sənayesini inkişaf etdirmek üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi vacibdir. Turizm sahəsində çoxlu qanunlar, qanunverici aktlar qəbul edilmişdir. 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət programı bu mənədə xüsusi əhəmiyyət kəsb edir. Bu programda kompleks şəkildə bütün həyata keçiriləcək tədbirlər hamisini nəzərdə tutulmuşdur.

Turizm sektorunda əsas istiqamətlər aşağıdakılardan ibarətdir:

- 1) turizm sahəsində sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın inkişafı;
- 2) fəaliyyət göstərən turizm obyektlərinin yenidən qurulması ilə yanaşı yeni turizm obyektlərinin yaradılması;

lərinin yaradılması üçün yerli və xarici investisiyaların cəlb edilməsi və turizmin maddi bazasının inkişafına şərait yaradılması;

3) beynəlxalq və daxili bazarlarda respublikanın rəqəbet qabiliyyətini artırma bilən turizm infrastrukturunun yaradılması;

4) respublika ərazisində turizm zonalarının inkişafı üçün şərait yaradılması;

5) turizm xidməti üzrə mütorəqqi əsulların və standartların hazırlanması və tətbiq edilməsi;

6) sosial turizmin dircəldilməsi, daxili turizmin inkişafı, xarici turistlərin respublikaya maraşının yüksəldilməsi, tarixi və mədəni, həmçinin ətraf mühitin qorunması məsələlərinin həlli;

7) xaricdən respublikaya daha yüksək ödəmə qabiliyyətli biznes turistlərin cəlb edilməsi ilə işgüzar turizmin region şəraitində uyğunlaşdırılması;

8) turizm mərkəzi kimi respublikanın imicinin formalasdırılmasına yönəldilmiş fəal məlumat - reklam bankının yaradılması və onun beynəlxalq turizm məlumat bankına daxil edilməsi;

9) vahid məlumat - statistika xidmətlərinin yaradılması;

10) turizmin ehtiyat təminatının möhkəmləndirilməsi və optimallaşdırılması.

Turizmin inkişaf etdirilməsi eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində də öz təsiri göstərir. Belə ki, yoxsulluğun aradan qaldırılması üzrə dövlət programına turizmin inkişaf etdirilməsinə dair tədbirlərin salınması əsas məsələlərdəndir. Turizm infrastrukturunun inkişaf etdirilməsi, turist marşrutlarında turist axınının genişlənməsinə nail olunması, yeni iş yerişinən açılması, yerli əhaliin işsizlik probleminin həll olunmasında turizm fəaliyyətinin müxtəlif növlerinin, məsələn, ekoturizm, kənd turizmi və s. önəmli vəsiyyətlərdən biridir.

**• Müjkan MƏMMƏDZADƏ,
Mədəniyyətsünnətiş üzrə
Elmi-Metodiki Mərkəzin metodisti,
Azərbaycan Beynəlxalq
Universitetinin müəllimi**